



# MEYMUNLAR ÖLKESİ

Dünya  
xalqlarının  
nağılları





# GÖYƏRCİN

Tərcümə edəni:  
RAFIQ YUSIFOĞLU

RƏSSAMLAR:

Orxan  
Vəfa  
İlqar  
Mətanət  
Leyla

# MEYMUNLAR ÖLKƏSİ

Dünya xalqlarının nağılları



"GÖYƏRCİN"İN KİTABXANASI  
Bakı - 2006

# KUZE ADAM

Yapon nağılı

Qədim, lap qədim zamanlarda Taro adlı bir cavan yaşayırırdı. Tənbəllikdə onun tayı-bərabəri yox idi. İsl-i-peşəsi səhərdən axşamaca veyil-veyil gəzmək idi.

Payız yaxınlaşırırdı. Kəndin bütün cavanları yorulmaq bilmədən işləyirdilər.

Taro isə heç nə olmayıbmış kimi avara-avara gəzməyində idi.

Bir dəfə o, yolun kənarında bir saxsı kuze gördü. Kuzənin içindən səs gəldi. Taro baxıb gördü ki, burada balaca, bapbalaca bir uşaq var. Möcüze idi. Birdən kuzənin içindəki Cırdan danışmağa başladı:

-Taro, salam! Axır ki, biz rastlaştıq. Yer üzündə səndən yaxşı, ürəymə yatan bir cavan görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Taro razılaşdı. Kuzə oğlanı götürüb evlərinə apardı. Bir neçə gün qonağı ilə əyləndi, oynadı. Ancaq tezliklə ondan bezdi və veyillənmək üçün küçəyə çıxdı. Gün bathabatda Kuzə oğlan Taronun yadına düşdü. Geriye qayıdanda o, gözlərinə inanmadı. Kuzə oğlan bir

günüñ içində əməlli-başlı böyübüdü. Taro təəccübə dedi:

-Bele də möcüze olar?! Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

çandan balaca idı.

İndi isə böyübüb

lap mən boyda olub.

görməmişəm. Məni de özünlə apar, birlikdə yaşayaq.

Səhər Kuzə oğlan si-

</div

# QOCA CADUGƏR

Monqol nağılı

**B**izim zamanlarda bir cadugər var olmuş. Bir dəfə xan onu yanına çağırı. Həmin xan ömründə dərd çəkmədiyi üçün sərt və acıqlı olmuş.

Xan üzünü cadugəre tutub deyir:

-Mən eşitmışım ki, möcüzələr yaradan bir sehrkarsan. İndi göstər görüm sən nəyə qadırsən!

-Mənim xanım, Siz nə görmək isteyirsiniz?

-Nə olsa, mənim üçün o qədər də əhəmiyyəti yoxdur.



-Yaxşı. İsti çayı fincana töküb bura qoyun və özünüz qapının arxasında gözləyin.

Xan cadugərin dediklerinə eməl

Etdi. Bayırda çıxanda onun gözlerinə gözəl bir at sataşdı. Xanın atdan çox xoşu geldi. Tez köhlenin belinə minib onu çapmağa başladı. At çapdı, çapdı, xan bir də gözünü açdı ki, kimsəsiz bir çöldədir. Əli, hökmü kimsəyə yetişməyən xan çərəsizlikdən cırçırama, çeyirtge tutub yedi, gölməçədən su içməye məcbur idi.

Yorğunluq və acliq xanın taqətinə kəsmişdi. O hara gedəcəyini qətiyyən bilmirdi.

Elə bu vaxt xan yanında iki arıq, çəlimsiz oğlan uşağı olan qoca qadına rast gəldi.

Qadın gileyli-gileyli dedi ki, xanın adamları onun son tikə ruzisini də əlindən zorla alıb aparıblar. İndi biçarə uşaqların yeməyə heç nələri yoxdur.

Xan qarının komasına gedib onlarla yaşamağa, birtəhər gün keçirməyə başladı. Oğlanlardan biri acıdan öldü.

Bu, xanı çox mütəəssir etdi, bir daşın üstündə oturub hönkür-hönkür ağlamağa başladı.

Xanın daşın üstündə nə qədər oturub ağlaması məlum deyil. Ancaq o sakitləşib ətrafına baxanda gördü ki, öz taxtında əyləşib. Hətta qarışındakı çay da hələ soyumayıb.

-Hə, mənim xanım, insan dərdinin nə olduğunu hiss etdinizmi? - Çadugər xandan soruşdu, - gördünüzmü, camaat Sizdən nə qədər narazıdır?

Cadugər bu sözleri deyib yoxa çıxdı. Xan isə öz taxtında əyləşib dərin xəyalə daldi...

# MÜDRİK UŞAQ

Monqol nağılı

Qonaq susdu və atını minib çapdı. Elə bu vaxt at büdrədi və sahibi yəhər qarışq aşıb yerə düşdü.

Bunu görən uşaq qəhəhə çəkib güldü. Məmur hirsli-hirsli uşaqtan soruşdu:

-Axmaq uşaq, nəyə gülürsen?

-Hörmətli cənab, gülməli şəyə gülərlər də! Atalar deyib ki, yalançının atı tez-tez büdrəyər. Deməli sən də yalanısan...

Uşaga cavab verməyə qonaq söz tapa bilmədi.

**Q**ədim zamanlarda bir qoca kişi qarısı ilə kasibçılıqla gün-güzəran keçirirdi. Onların yeddi yaşılı bir uşaqları da var idi.

Bir dəfə onların yurdunda-alacağında bir açıqlı məmər gecələməli oldu. O, yeddi yaşılı uşaqın böyük fincanda süd içdiyini görüb güldü:

-Gör nə boyda fincandı, lap quyuya oxşayır!

Oğlan təccübə qonağa baxıb soruşdu:

-Hörmətli cənab, doğrudanmı Sizin südü bu quyunu dolduracaq qədər mal-qaranız yoxdur?

Uşaga cavab verməyə qonaq söz tapa bilmədi.

Səhər qonaq getmək istəyəndə gördü ki, ev sahibinin keçisi onun atının tanrılarını ceynəyib.

Açıqlı məmər qoca-nın üstünə qışqırdı:

-Sənin keçin mənim atımın tanrılarını ceynəyib, ona görə mənə pul vermelisen!

Müdrük uşaq atasından qabaq dilləndi:

-Möhtərəm qonaq, sizin atınızın tanrılarını keçi ceynəyib, bacarırsan, pulu onun özündən al!

Rəssam  
Vəfa



# İKİ QOCA ƏSGƏR

Fransız nağılı

**I**ki qoca əsgərin 60 yaşı tamam olanda, onlar təqəüdə çıxdılar. Vətənə dönen əsgərlər necə yaşayacaqları haqqında düşünülərlər. Təzədən sənət seçmək gec idi, əli-ayağı sağ adama isə dilənmək yaraşmazdı. Birdən əsgərlərdən birinin ağılına qəribə bir fikir gəldi. Dedi ki, gel püşk ataq, püşk kime düşsə, onun gözünün birini çıxaraq və dilənci köküne salaq.

Onlar razılaşdırıldı. Püşk bu fikir ağılına gələnə düşdü. Dostu onun bir gözünü çıxardı. Onlar dilənci görkəmində qapı-qapı gəzib pul yiğmaga başladılar. Gözü kor əsgərə hamının rəhmi gəlir, ona sədəqə verirdilər. Dostu isə bu pulları özü xərcləyir, kor dostuna qarın dolusu yemək də qiymirdi.

Gözü çıxarılan əsgər gileylənəndə o biri əsgər dostunu hədələdi. Şikəst dostunu meşədə taleyin umuduna buraxıb getdi. Kor əsgər nə qədər çalışdısa, meşədən çıxa bilmədi. Nəhayət, bir ağaçın yanında dayandı, xəyallara dalıb öz taleyini düşündü. Gecə vəhşi heyvanlardan qorunmaq üçün o, ağaca çıxdı.

Gecə yarısı ağaçın yanına bir Tülükü, bir Canavar, bir Qaban və bir Cüyür gəldi.

- Mən ele bir şey bilirəm ki, heç kəs onu bilmir,- Tülükü lovğalandı.

- Mən də bir şey bilirəm,- Qurd dilləndi.

- Mən də bilirəm,- Cüyür dil açdı.

- Bu balaca boyunla sən heç nə bilə bilməzsən,- Qaban onu lağa qoydu.

Mübahisə başlandı. Qərara gəldilər ki, hərə öz bildiyini danışsın. Tülükü dedi ki, burdan bir az uzaqda bir çay axır. O çayın suyu kor gözə işiq gətirir.

- Mən də o çayı tanıyorum,- Qurd dilləndi. Kralın qızı bərk xəstədi. Kim o çayın suyundan qızı içirse, o sağalacaq.

Cüyür öz bildiyini danışmağa başladı:



Rəssam  
İlqar

- Lion şəhərində su qıtlığıdır. Kim şəhərə su gətirmək yollarını tapsa, ona on beş min frank pul verəcəklər. Azadlıq meydanının yanındakı ağaçın ətrafını qazsalar, mütləq ordan su çıxacaq.

Qaban etiraf etdi ki, o heç bir sırr bilmir.

Heyvanlar çıxıb gedəndən sonra kor əsgər gedib çayı tapdı, suda yuyunan kimi gözü sağaldı. Sonra Lion şəhərinə getdi, dedi ki, mən şəhərə su gətirməyin yolunu biliyim.

Qoca əsgərin dediyi yeri qazan kimi, su fontan vurdu. Əsgəre çoxlu pul verdilər.

Qoca əsgər kralın sarayına getdi, dedi ki, mən xəstə qızı sağalda bilərem.

Əsgər getirdiyi suyu qızı içirən kimi o, sağaldı. Kral sözünün üstündə durdu, qızını əsgərə verdi. Qoca əsgərin xoşbəxt günləri başladı. Bir gün o, dilənci dostunu gördü. Ondan soruşdu ki, bəs sənin dostun hanı? Fırıldاقçı əsgər yalan danışanda, onun keçmiş dostu özünü təqdim etdi, başına gələn əhvalatı danışdı.

Dilənci dostundan üzr istədi, xahiş etdi ki, məni də meşədəki həmin ağaçın yanına apar. Bəlkə xoşbəxtlik mənə də nəsib oldu.

Dostu onunla razılaşdı, etibarsız dostunu həmin ağaçın yanına apardı.

Gecə həmin heyvanlar yenə geldilər. Təəccübə dedilir ki, bizim danışığımızı kimse eşidib. Onlar hər yanı axtardılar. Birdən ağaçın başında əsgəri gördülər. Ağacı silkəleyib qoca əsgəri yera saldılar və onu parçaladılar.

# Meymunlar Ölkəsi

YAPON NAĞILI

**Q**ədim, ələ qədim zamanlarda dağ kəndlərinin birində üç oğlu ilə kasib bir qoca yaşayırırdı. Onlar o qədər kasib idilər ki, hətta bayramlarda belə çay, şərab içmirdilər. İki böyük qardaş şəhərə qazanc dالinca getdilər. 10 yaşılı Saburo isə qoca atasıyla evdə qaldı.

Qardaşlar atalapına şəhərdən üç yüz manat pul göndərdilər. Qoca oğluna dedi:

-Qulaq as, Saburo, əgər alveri öyrən-səydin, yaxşı olardı. Gəl sənə yüz manat verim, apar ağılnı kəsən bir şey alib sat, bəlkə qazanc götürərsən.

Saburo pulu götürüb bazara gedəndə qarşısına pişik aparan bir qadın çıxdı. Oğlan ondan pişiyi hara apardığını qoruşdu.

-Oğul, aparıram onu çayda batıram. Qonşuların cüclərini yeyib, qoy indi də özü üçün balıq tutub dolansın.

Oğlanın pişiyə yazılı gəldi. Əlindeki pulu qarıya verib pişiyi aldı və evlərinə gətirdi. Atası ona heç nə demədi. Səhərisi gün yenə ona yüz manat verib bazara yol-ladı. Oğlan bu dəfə də evə bir it alıb gətirdi. Qoca ona sonuncu yüz manatı verib dedi:

-Oğul, bundan başqa pulumuz yoxdur.

Heç olmasa bu dəfə pul-u havayı yere xərcləmə.



Saburo pulu götürüb bazara getdi. Gördü ki, uşaqlar bir meymun balasının boğazına ip salıb ora-bura sürüyürlər.

Oğlanın meymuna yazılı gəldi. Cibindəki sonuncu pullarını verib meymunun balasını aldı, onu meşəyə buraxdı.

Axşam düşmüdü. Saburo evə elibos qayitmışa utandı. O, bir ağacın dibində oturub xəyalə daldı.

Elə bu zaman onun meşəyə açıb buraxdığı meymun balası gəlib çıxdı və dil açıb oğlana dedi.

-Saburocan, mənim babam meymunlar ölkəsinin çarıdır. Mən ona sənin elədiyin yaxşılıqdan danışmışam. Gəl birləkde bizim ölkəmizə gedək.

Meymunlar ölkəsində Saburonu çox yaxşı qarşıladılar Meymunlar çari nəvəsini xilas etdiyinə görə oğlana öz dərin minnədarlığını bildirdi və ona içində bir qızıl pul olan kisə bağışladı. Dedi ki, bu qızıl manatı göye atıb tutandan sonra nə istəsən arzuna çatacaqsan. Saburo Meymunlar çा-



rının hədiyyəsini götürüb evə qayıdı. Gördü ki, atası çox narahatdır, özündə, sözündə deyil.

O, başına gələnləri atasına danışib qızıl pulu göye atdı və xahiş etdi ki, onlar üçün gözəl bir saray tikilsin. Söz onun ağızından çıxan kimi gözəl bir saray hazır oldu. Saburo ilə atası şad-xürrəm yaşamağa başladılar. Onlar kasib qonşuların hamisəna əl tutdular, onlara kömək etdilər.

Bir gün Saburo evdə olmayanda qonşulardan biri qocanın yanına gəlib xahiş etdi ki, ikicə günlüyə sehri pulu ona versin.

Qonşu pulu oğurladı, onun əvəzinə başqa bir qızıl pul qaytardı. Saburo çox kefsiz idi. Bunu görən itlə pişik ona kömək etmək istədilər. Onlar bir-birinə qoşulub qonşunun evinə getdilər. It bayırda dayandı, pişik isə hasardan tullanıb heyətə düşdü və bir sıçan tutdu. Sıçanın atası gəlib pişiyə yalvardı, dedi ki, bəs qızımın bu gün toyudu, nişanlısı onu gözləyir. Xahiş edirəm onu burax.

Pişik dedi ki, əgər evə girib balaca kisənin içindəki qızılı pulu gətirsən, qızını buraxaram.

Sıçanlar bir anda axtarışa başladılar və kisəni tapıb getirdilər. Pişik sıçanı buraxıb kisəni aldı və hasardan tullanıb itin yanına gəldi. It dedi ki, kisəni ver mən aparım, pişik isə vermek istəmədi. It zorla ondan kisəni alıb qaçı. Çaydan üzüb keçmək istəyəndə kisə ağızından suya düşdü.

Pişik dilxor oldu. O, çaydan bir balıq tutub eve apardı və başına gələnləri sahibinə danışdı. Saburo balığı doğrayıb bişirmək istəyəndə onun qarından sehri kisə çıxdı.

Oğlanın qardaşları da gəlib çıxdılar. Onlar bolluq və fıravənlilik içində yaşamağa başladılar.

Saburo pişiyə icazə verdi ki, evin içində yaşasın. Ancaq ite acığı tutduğu üçün ona həyətdə yaşamağa icazə verdi. O vaxtdan pişik evdə, it isə həyətdə yaşayıb sahibinin evinə keşik çekir.





## ÜÇ BACARIQLI OĞLAN

### Vyetnam nağılı

ədim zamanlarda Le adlı bir kişininin gözelleri gözeli olan bir qızı var idi. Onun gözəlliyi tekce zahiri gözəlliyində deyildi. Qız çox ağıllı idi və əlindən her bir iş gəlirdi.

Qızın sorağıını eşidən varlılar, hökmədar oğlanları ona elçi göndərirdilər. Lakin atası öz qızını heç kime vermirdi. Deyirdi ki, hansı oğlan qeyri-adi bacarığı ilə məni heyrətləndirse qızımı ona verəcəyəm.

Dünyanın hər yerindən müxtəlif peşə sahibləri gəlsələr də, onların heç biri ne atanın, nə də qızın ürəyincə deyildi.

Bir dəfə Lenin həyətinə üç oğlan gəldi. Qoca ata onlardan soruşdu:

- Hə, deyin görün sizin elini zdən nə iş gəlir?

Birinci oğlan sözə başlayıb dedi ki, mən istənilen məsəfadən hədəfi oxla vura bilərəm.

İkinci oğlan söylədi ki, mən qeyri-adi bir dalğıcıam. Dəryaların dibinə baş vurub ən kiçik əşyani belə oradan çıxarmağı bacarıram.

Üçüncü oğlan sözə başladı:

- Ölüyü can verib onu diriltmək mənim əlimdə heç nədi.

Qoca Le oğlanları sinamaq qərarına gəldi. Nökerlərdən birinə tapşırıdı ki, ən uca ağaclardan birinin başına çıxbı, bir yarpağın üstünə nişan qoysyn. Ox atan oğlan birçə oxla həmin yarpağı vurub budaqdan yere saldı.

Qoca öz üzüyünü nökerlərdən birinə verdi ki, qayığa minib dənizin ortasına get və bu üzüyə suya at.

Nöker əmri yerine yetirib geri qayıtmaya macəl tapmamış dalğıc suya girib üzüyü getirdi.

Növbə üçüncü oğlana çatdı. Onu ölümcül bir xəstenin yanına apardılar. Oğlan otlardan dərman hazırlayıb xəstəyə içirən kimi, o, sapsağlam oldu.

Oğlanların üçü də qocanın xoşuna gəldi. Ancaq bunların arasından hansını kürekən seçmədə çetinlik çekdi. Qərara gəldi ki, məbədə gedib dua oxusunlar və bürada püşk atsınlar.

‘Oğlanlar dua edən vaxt  
nö-kərlərdən biri qaçaqaça  
gəlib dedi ki, gözəllər gözəlini  
bir qartal caynağına vurub  
apardı. Qızı caynağında aparan  
qartal denizin üstüyle uçanda oğlan  
bir oxla onu vurdu. Qız dənizə düşən kimi  
dalğıc deryaya baş vurub onu sahilə çıxardı.  
Həkim oğlan ölümcul qızı sağaltdı.

Birinci oğlan dedi ki, qartalı mən vurub  
öldürdüüm üçün qızın sahibi mən olmalyam.  
İkinci oğlan söylədi ki, xeyir, qızı dənizdən mən  
çıxmasadam, o boğulub olmuşdū. Üçüncü  
oğlan isə dedi:

- Əger qızı mən sağaltmasam, meyit kimin  
nəyinə lazım idi? Qız mənim olmalıdır.

Qoca ata çəşib qalmışdı, nə eləcəyini bilmirdi.  
Elə buna görə də o, qızını və oğlanları götürüb  
ağıllı hökmədarın yanına apardı, başına  
gələnləri danışıb, ondan məsləhət istədi.

Hökmədar qoca atanı diqqətə dinləyib dedi:

-Bu oğlanların üçü də bacarıqlı, cəsur  
igidlərdir. Fələkatdən qurtarmadqa onların  
üçünün də əməyi var. Doğrudur, qızı həkim  
sağaldıb. Lakin qızı ona vermək ədalətsizlik  
olardı. Həkim hər sağaltdığı qızla evlənəsə,  
onun arvadlarının sayı-hesabı olmazdı.

Qız ox atanada düşmür. Qartalı oxla vurşa  
da, öz məharatını göstərsə də, heç  
düşünməyib ki, qız deryaya düşüb böyük  
biler. Əger dalğıc olmasayıd, heç kəs  
dalğaların qoynundan qızı xilas edə bilməzdii.  
Ona görə də qız dalğıca düşür. Qoy gənc er-  
arvad xilaskarını öz qardaşları sansınlar.

Oğlanlar hökmədarın ağıllı məsləhətinə  
qulaq asıldılar. Onlar söz verdilər ki,  
ömrələrinin axırına kimi bir-birlərinə  
qardaş olacaqlar. Onlar toy edib dalğıclə  
qızı evləndirdilər. Deyirlər ki, onlar indi  
də, şad və xoşbəxt yaşayırlar.

Rassam  
Metanət

# Beş quzu

POLYAK NAĞILI



ç dağın, üç meşenin arkasındaki güzel bir sarayda qüdretli bir cangavər yaşıyirdi. Onun var dövləti başından aşındı. Her şeyi var idi. Hakimiyəti, şöhrəti, var-dövləti, güzel arvadı. Birce övladı olmurdı.

Bir gün cangavər arvadı ile vidalaşıp, uzaq bir diyara döyüşə getdi. Onun döyüşçüləri qəhramanlıqla vuruşub qalib gəldilər. Ancaq qayıdanda susuzluqdan pis güne düşmüşdülər. Kim su dalınca göndərildi, əlibos qayıtdı. Axırda cangavər özü su axtarmağa getdi və ağızınan su ilə dolu bir quyuya rast gəldi, istədi ki, quyunun ağızındaki qızıl parçı su ilə doldurub başına çəksin. Ancaq ne qədər çalışıda, su qabını tuta bilmədi.

Nəhayət, o özü əyilib su içmək qərarına gəldi. Doyunca içdi, başını qaldırmış istəyəndə gördü ki, kimse onun saçlarından tutub aşağı çəkir. Əcayib, qurbanqayabənzər bir insan quruldaya-quruldaya cangavəre dedi:

-Men sənin yolunu çıxdan gözləyirdim. Əger evində heç zaman üzünü görmədiyin bir şeyi mənə verməyə ved versən, sənə də, qoşununa da istanilan qəder su verərəm.

Cangavər razılaşdı. Eybəcer varlıq dedi:

-Bunun üçün gərek üstündə dövlət simvolları hekk edilən üzüyünü mənə girov verəsen.

Keçisaqqal üzüy alan kimi yoxa çıxdı. Cangavər qoşunu səslədi. Hami gəlib doyunca su içdi. Bir az dincələndən sonra cangavər başının dəstəsi ilə öz ölkəsinə qayıtdı.

Onu böyük şədyanlıqla qarşılıdlar. Cangavərin arvadı sevincə quçağında körpə qız usağını ərinə göstərib dedi:

-Əzizim, sən döyüşdən gələnə qədər Allah bize övlad bəxş elədi.

Cangavər haldan-hala düşdü, sevinmək əvvəzine hönkür-hönkür ağladı, ancaq bunun səbəbini heç kəsə demədi.

Aileyə sevinc gətiren usağa Sevinc adı qoydular. Aylar, illər ötdü. Sevinc böyükəb gözəl bir qız oldu. Onu sevdiyi bir oğlana əre vermək istedilər. Lakin toy günü keçisaqqal gəlib qızı qaçırdı, onu öz qaranlıq ölkəsinə aparıb qulluqcu kimi işlətdi.

Bir gün o, qızı iş tapşırında dedi ki, bax evin içindəki sobaya əl vurma.

Qız işləyəndə gözüne atasının üzüyü sataşdı. Sobaya əl vurub onu temizləyəndə onun altındakı beş yumaq beş quzuya əvərildi. Quzular insan kimi dil açıb qızı öz minnetdarlıqlarını bildirdilər. Dedilər ki, tez ələ, keçisaqqal xəber tutmamış qaçıb gedek.

Onlar yola düşdülər. Dənizin içi ilə gedəndə günüşi görüb sevindilər. Lakin gün batbatatda, keçisaqqal onlara cətahatatda idi.

Qız günəşə yalvardı ki, batma, bizi xilas ələ. Güneş öz saçalarını uzadıb onları göye qaldırdı. Onlar xeyli yol getdilər. Ancaq günəş dünyanın o biri üzüne getməli, yerini aya təhvil verməli idi.

Qız indi də aya yalvardı:

-Sevimli aym, göylərin yaraşığı, bizi keçisaqqalın elindən xilas ələ!

İndi də ay öz saçalarını uzadıb onları göye qaldırdı.

Gecə keçdi. Ayın işığı ölüzdi. Gün isə hələ çıxmamışdı. Qız öz quzuları ilə yenidən dənizə düşə, qaranlıqların şahı olan keçisaqqalın elinə keçə bilərdi:

Elə bu vaxt onlar göydə uçan bir dəstə örдəyə rast geldilər. Qız onlardan xahiş elədi:

-Sevimli örдeklər, bizi qaranlıqlar şahından xilas edin.

Ördəklər quzuları və qızı götürüb havaya qalxanda keçisaqqal tullanıb onları tutmaq istədi. Ancaq göydən sildirim qayaların üstünə düşüb parça-parça oldu.

Ördəklər quzuları və qızı getirib öz ölkələrinə çıxardı.

Cangavər qızını görüb çox sevindi. Hami şadlıq elədi. Qız atasının üzüyünü özüne qaytarıb başına gələnləri danişdi.

Ata da öz növbəsində sərrini açdı. Dedi ki, mütləq qoşun çəkib o keçisaqqalla haqq-hesab çürüdəcəyem.

Qız dedi ki, ata, buna ehtiyac yoxdur. Qaranlıqlar şahı bizim dalımızca geləndə sildirildən yixılıb parça-parça olub.

Toy yenidən başladı. Qızı öz sevdiyi oğlana əre verdilər.

# ÜÇ OĞLANIN BİR SEVGİLİSİ

Ispan nağılı

Bir kişinin güzel bir kızı var idi. Amma onun qəribə xasiyyəti var idi. Bir dəfə kişi bağda işləyəndə bir-birindən gözəl üç oğlan onun yanına gəldi. Oğlanlar dedilər:

-Senin çox gözəl qızın var. Biz onu almağa gəlmışik.

Ata dedi:

-Mənim qızım dağ yeli kimi tez-tez dəyişəndi. Hər şeyden əvvəl gərək onun fikrini öyrənək.

Ata evə gəldi. Cavanlar isə intizarla həyətdə onun yolunu gözləməyə başladılar.

Qızının yanına gələn ata dedi:

-Bir-birindən gözəl üç oğlan sənə elçi gəlib. Bax gör onlardan hansını bəyənirsən.

Qız onlara baxıb gülümsündü:

-Onların üçü də mənim xoşuma gəlir.

Ata hirslandı:

-Sən üç oğlana birdən ərə gedəcəksən?

-Mən onların hər hansı birinə ərə getməyə hazırlam. Ancaq onların biri yox, üçü də mənə lazımdır.

Çaşbaş qalan ata bilmədi ki, oğlanlara nə cavab versin. O, xeyli fikirləşdi və axır ki, çıxış yolu tapdı:

-Mənim qızım sizin üçünüzü də bəyənir. Ancaq bir qız üç oğlanın arvadı ola bilmez. Ona görə də siz səyahətə çıxıb mənim üçün ən nadir hədiyyəx axtarış tapın. Kimin hədiyyəsi qızın xoşuna gəlse, o mənim kürəkenim olacaq. Oğlanlar heç bir söz demədən yola düşdülər. Birinci oğlan bir qocaya Rast gəlib dərdini ona danişdi. Qoca ona dedi ki, dərdinin dərmanı məndədir. Sən mə-

nim sehri güzgümü alsan, öz məqsədine nail olarsan.

Oğlan bütün püllərini verib həmin güzgüni aldı.

İkinci oğlan da həmin qocaya rast gəldi. Qoca bu oğlana sehri balzamla dolu cürdək təklif etdi. Oğlan olan-qalanını verib balzamı aldı.

Fərli bir hədiyyə tapmayan üçüncü oğlan fikirli-fikirli dəniz sahilində gəzirdi. Birdən o gördü ki, bir qutu dənizdə üzə-üzə ona sarı gelir. Qutu sahile çıxanda onun qapısı açıldı və içindən xeyli adam çıxdı. Axırıncı çıxan qoca dedi ki, oğlum, sən mənim sehri kutumu alsan uduzmazsan.


Oğlan bütün pullarını verib qutunu aldı.

Bir neçə gündən sonra oğlanların üçü də bir yerdə görüşdülər. Birinci oğlanın sehri güzgüsünə baxanda gördülər ki, sevdikləri qız çarpayıya uzanıb can verir.

Oğlanlar üçüncü oğlanın sehri qutusuna minib qızın yanına getdilər. İkinci oğlanın sehri balzamını qızın içirən kimi o, sağalıb ayağa qalxdı və atasına dedi:

-Ata, görürsən ki, mən səhv etməmişəm. Sənə demişdim ki, bu oğlanların üçü də mənə lazımdır. Əgər onlar olmasaydilar, mən çoxdan ölmüşdüm. İndi sən mənə bir il möhələt ver, bu oğlanlardan birini özümə ər seçim. O biri iki oğlana da kəndimizdə qız tapılar.

Qızın dediyi kimi də oldu. Aradan bir il keçdi. Kənddə bir gündə üç toy oldu. Qızın hansı oğlunu özünə ər seçməsini özünüz tapın!



Herseqovina nağılı

Sultanın sevimli qulu Ero ona ləyaqətlə qulluq edirdi. Heç kəsin ağlına gəlməzdi ki, Ero nə vaxtsa Sultanı aldatmağa cəsarət etsin.

Bir gün Eronu gözü götürməyən qulluqçular Sultana xəbər gətirdilər ki, bəs Ero bağdan incir oğurlayıb.

Qəzəbli Sultan Eronu yanına çağırıb dedi:

- Ax, Ero, Ero! Mən sənə necə inanırdım! Sən məni aldatdığını görə ölümə məhkumsan. Sənin uzun illər ləyaqətinə nəzərə alib icazə verirəm: hansı yolla ölmək istədiyini özün seç!

- Çox möhtərəm Sultan, siz öz sözünüzün ağası olacaqsınız mı? - Ero sorușdu.

- And içirəm, sözümüzün üstündə duracağam.

Ero dedi:

- Hörmətli padşah, əgər belədirse, mən də öz atam kimi qocalıb, sonra ölmək istəyirəm.

Sultan gözləri yaşarana qədər güldü və Eronun günahından keçdi.

Rəssam  
Orxan

## Kitabın içindəkilər:

Filippin nağılı

**NO ÜÇÜN DƏNİZİN  
SUYU DUZLUDUR**

**Q**ocalar danışırlar ki, dənizin suyu abaqlar duzlu deyilmiş. Yalnız Anqolonu qarışqa dişləyəndən sonra dənizin suyu şor olub.

- Bəs kimdir Anqolo?

Anqolo azman bir adam olmuş. O, dənizin ortasında dayananda su ancaq dizinə qədər çıxmış. Dağlar da Anqolonun dizindənmiş.

Bir dəfə sahildə yaşayan insanların duzu qurtarır. Onlar Anqolodan xahiş edirlər ki, dənizin o biri sahilindən duz getirmək üçün insanlara kömək etsin. Anqolo bu sahildə oturub ayağını o biri sahiliə uzadır və deyir ki, qoy mənim ayağım sizə körpü olsun. Onun üstündən keçib özünüə duz gə-tirməyə gedin.

Rəssam  
Leyla

Adamlar sevina-sevina, azmana öz minnətdarlıqlarını bildirə-bildirə onun ayağının üstü ilə dənizin o biri sahilinə keçir, zənbillərini duz ilə doldurub geri qaydırırlar. Onlar düz dənizin ortasına çatanda bir qarışqa Anqolonun ayağını dişləyir. Azman şiddətli ağrından hərəkətə gelir və onun ayağının üstündəki adamların hamısı duz qarışq dənizə töklür.

Bələ deyirlər ki, dənizin suyu elə o vaxtdan duzlu olub.

## KUZƏ ADAM



4-5

## QOCA CADUGƏR



6

## MÜDRİK UŞAQ



7

## İKİ QOCA ƏSGƏR



8-9

## MEYMUNLAR ÖLKƏSİ



10-11

## ÜÇ BACARIOLI OĞLAN



12-13

## BEŞ QUZU



14-15

ÜÇ OĞLAVIN  
BİR SEVGİLİSİ

16

## ÖLÜM HÖKMÜ



17

MƏ ÜÇÜN DƏNİZİN  
SUYU DUZLUDUR

18

№ 6-7 (523-524)

İbtidai sinif şagirdləri  
və məktəbərədər  
azıslı uşaq üçün  
aylıq jurnal

👉 1958-ci ildən çıxır

👉 Təsisçi:  
Azərbaycan Gənclər İttifaqı

👉 Baş redaktor:  
Rafiq Yusifoglu

👉 Redaksiya heyəti:  
Hüseyin Abbaszadə  
Yusif Hüseynov  
Xanimana Əlibəyli  
Ağacan Əhmədov  
Ənvər Qarayev  
Zahid Xəlil  
Cahangir Məmmədov  
İlyas Tapdıq

👉 Məsul katib:  
 İlqar Mehdiyev

👉 Bədii redaktor:  
Arif Hüseynov

👉 Dizayner - rəssam:  
 Leyla Salanova

👉 Redaksiyanın ünvanı:  
Bakı - AZ 1146,  
Motbuat prospekti,  
529-cu məshəllə.  
Telefon 439 08 53

Çapı imzalanıb: 24.05.06  
Sifariş: 2161  
Tiraj 2000  
Kağız formatı: 60/90/1/8  
Çap vərəqi 2,5  
Hesab-neşr vərəqi 3,93  
Ofset ıslımı ilə çap olunub.

Bakı  
"Azərbaycan" nəşriyyatının  
mətbəsi  
Lisenziya № 022328

# GÖYDÖRCİN

Qiyməti 60 qəpik  
(köhne qiyməttə 3000 manat)

